

BUTADIEN-NİTRİL KAUÇUKUNUN SEOLİTLƏ KOMPOZİSYASININ XLOROFOSFORLAŞDIRILMASI

N.V. Paşayev, O.O. Balayeva, A.Ə. Əzizov, İ.A. Buniyat-Zadə

Bakı Dövlət Universiteti

nurmehemmed998@gmail.com

Butadien kauçuklarından alınan rezin aşağı temperatura, sürtünməyə, aşınmaya qarşı davamlı olur. Bu tip sintetik kauçuklara butadien-nitril kauçuku da addır. Butadien – nitril kauçukları xüsusi xassələrə malik olması ilə fərqləndirilir. Onlar yüksək temperaturun, yağların və benzinin təsirinə qarşı davamlı olur. Ona görə də müxtəlif növ rezin məməkulatlarını hazırlamaq üçün həmin kauçuklardan istifadə edilir. Butadien-nitril kauçuklarından araqtalar, kingəclər, əlcəklər, benzин qabları və s. hazırlamaq üçün lazımlı olan rezinlər istehsal olunur. Butadien – nitril kauçuklarından, həmçinin elektrikcərən rezinlər, ayaqqabı dabanları və ayaqqabı allılıqları, ebonitlər, sərin mühitə qarşı davamlı örtüklər və s. hazırlanır.

Təqdim olunan işdə 9 q Butadien-Nitril kauçuku 100 ml xloroformda həll edilərək əvvəlcədən qurudulmuş 1 qseolit ilə ultrasəs mühitində qarışdırılmışdır. Alınmış məhlul qarışdırılaraq oksigen iştirakı ilə fosforxlorlaşdırılmışdır. Müəyyən olunmuşdur ki, reaksiya ekzotermikdir, temperatur $45-50^{\circ}\text{C}$ -yə qədər qalxmışdır. Reaksiya temperatur artımı azalana və yaxud heç müşahidə olunmayana qədər davam etdirilmişdir. Alınan maddə, qovucu su nasosu ilə həllədicidən ayrılmış, neytral mühit yaranana qədər ($\text{pH}=7$) distillə suyu ilə yuyulmuş, havada və otaq temperaturunda qurudulmuşdur.

Alınmış nümunənin anionit və ya kationit olduğunu yoxlamaq üçün iki hissə olmaqla 0.05 q çəkilərək kimyəvi stekanlara əlavə edilmişdir. Birinci hissənin üzərinə 10ml 0.1N NaOH, ikinci hissənin üzərinə isə 10ml 0.1N HCl əlavə edilərək 24 saat saxlanılır. Sonra hər nümunədən 2.5ml götürülür və üzərilərənə 2 damcı fenolftalein əlavə olunur. Birinci filtrat 0.1N HCl məhlulu ilə, ikinci filtrat isə 0.1N NaOH ilə titrlənir. Titrləmə aparıllarkən birinci hissə nümunənin filtratında çəhrayı rəngin itməsinə 1.5 ml HCl məhlulu, ikinci hissə nümunənin filtratında çəhrayı rəngin əmələ gəlməsinə isə 1 ml NaOH sərf olunmuşdur. Na^+ ionlarına görə statistik mübadilə tutumu (SMT) 8 mEkv/q Cl^- ionlarına görə isə statistik mübadilə tutumu (SMT) 12 mEkv/q olmuşdur.